



Burdan çıxandan sonra...

Əsas məqsəd yeniyetmələri cəmiyyətə qazandırmaqdır

Ruhiyə DAŞSALAHLİ

Burada hər gün zəng çalınır, hər gün dərs keçilir. Amma şagirdlərin sa-yı illə deyil, aylar dəyişir. Gah artır, gah azalır. Onların da çoxlu kitabı var, bir otaq dolusu kitabı. İstəyəndə oxumalarına heç kim mane olmur. Əksinə, oxumaq istəyənə hardan olsa kitabı tapıb verirlər. Təki oxusunlar. Onlar da həvəsə oxuyurlar. Hətta hərf öyrənməyə, söz hecalamağa belə, burada başlayanlar var. Bura gəlib çıxana qədər bir kitabı vərəqləməyənlər birdən-birə oxumaq həvəsinə düşürlər. Bəlkə bir-iki şeir, bəlkə bir-iki hikayə oxuyar, bir gün de belə gedər ümidi ilə. Bəli, onlar burada gün sayırlar. “Sayılı gün tez keçər” – deyənlərə də qulaq asırmırlar. Təcrübələrindən bilirlər ki, onlara “iŞ” kəsişlərə verilən illər saymaqla bitmir, ya-şanaraq bitir: 2 il “iŞ”, 3 il “iŞ”, 5 il “iŞ”...

“iŞ alan”lardan 17-55 yaş arasında 196 nəfər 2018/2019-cu tədris ili üzrə buraxılış imtahanlarında iştirak edib. Müəyyən müd-dətə azadlığı məhdudlaşdırılan həmin şəxslərdən 2 nəfəri 18 yaşına çatmayan məzunlardır. Onların nə işi var oxumaqla, deməyin. Nə çoxdur həbsə girib elində kitabla çı-xan.

Hər il cəzaçəkmə müəssisələrində de imtahan keçirən Dövlət İmtahan Mərkəzindən bildirilib ki, bu ilki imtahanlarda xüsusü fərqlənən olmasa da, cəzaçəkmə müəssisə-lərinin indiyədək nəticələri ilə öyünen mə-zunları da olub. 2013-2019-cu illərdə 18

inanmaq olmur. Ancaq reallıq budur. O, ailəvi yaxınlıqları olan yaşıdı ilə qız üstündə dalaşış. Yixib onu yerə, ürəyi soyuyana qədər əzisdirib. Ən çox da üzünə vurub. Sonra ona destek olan dostları ilə oradan uzaqlaşış. Bir neçə saatdan sonra polis şöbəsindən zəng edib, onu ifadə verməyə çağırıb. Orada öyrənib ki, demə, onun elində daş da olub. Dostunun çənəsini sindirib. Məhkəmə müstəvisində mübarizə aparmaga çəlmişə da, isteyinə nail ola bilməyib. Uzun məhkəmə prosesi onun üçün uğursuz tamamlanıb və XI sinifdən məzun olub yaşlıları kimi universitetə deyil, tərbiyə müəssis-

qəbul imtahanlarında iştirak edəcək. Azadlıqdan məhrum edilənlər ali təhsil müəssisələrinə qəbul imtahanlarında iştirak edə bilmədiyindən bununla bağlı planını azadlıqda çıxandan sonrakı döñəm üçün qurub: “Burda qaldığım müddətə bildiklərimi unutmayım deyə kitablar oxuyram. Ali təhsil müəssisələrinə qəbul imtahanlarının programını da götürüb ona uyğun burada hazırlanıram. Burada müəllimlər mənə lazımlı olan köməyi edirlər”.

Deyir ki, burda oxumaq, hazırlaşmaq və bir çox şeyə nail olmaq daha asandır: “Azadlıqda olanda insan vaxtını boş yəsər edir. Gəzir, əylənir. Oxumağa və vaxt tapır. Ancaq azadlığı məhdudlaşdırılan şəxslərin gəzib əylənməyə vaxtı olmadığı kimi, oxumağa və düşünməyə də çoxlu vaxtı olur. Məsələn, mən artıq bilirəm ki, oxumaq mənim üçün çox vacibdir. Azadlıqda olanlar oxumaqdan daha maraqlı möşgülüyətlər tapır, burada isə oxumaqdan maraqlı heç bir möşgülüyət yoxdur”.

Bu tələbatını tərbiyə müəssisəsinin kitabxanası ödəyirmi? İ.R. istədiyi kitabı tapıb oxuyur. Burada böyük kitabxana var. Ancaq təpə bilməyəndə lazım olan kitabı anası getirir.

Neft mühəndisi olmaq istəyir. Atasının dənizdə işləyən dostlarından bu işlə bağlı maraqlı əhvalatlar dinləyə-dinləyə əsaqlıqdan arzusu formalashıb. Ancaq sonra Rusiya-gədecekdir. Deyir qohumlarının çoxu Rusiyadadır.

Bu yaşa insan çox vaxt valideyninin dəyərini dərk etmir. Tərbiyə müəssisəsində qaldığım müddətə anladım ki, valideynlərimi nə qədər çox sevirəm. İnsan hansı yaşa olursa-olsun, valideyninə ehtiyac hiss edir. İndi özümü daha yaxşı tanıyıram. Həyatımla bağlı çox düşündüm. Harda nəyi səhv etdimi təhlil etdim. Bir yandan düşünürəm ki, yaxşı ki, bura düşdüm.

İkinci kitab hazırlığı

İkinci kitabını da yazacaq. Artıq başla-yıb belə: “Burda qaldığım müddətə çox şey öyrəndim, çox şey dərk etdim. İlk növbədə səbrin nə olduğunu bilmirdim, burada səbir etməyi öyrəndim. Bu yaşa insan çox vaxt valideyninin dəyərini dərk etmir. Tərbiyə müəssisəsində qaldığım müddətə anladım ki, valideynlərimi nə qədər çox sevirəm. İnsan hansı yaşa olursa-olsun, valideyninə ehtiyac hiss edir. İndi özümü daha yaxşı tanıyıram. Həyatımla bağlı çox düşündüm. Harda nəyi səhv etdimi təhlil etdim. Bir yandan düşünürəm ki, yaxşı ki, bura düşdüm. Hələ azadlıqdaykən bir kitab yazıb. Azadlıq məhdudlaşdırılana qədər kitabını da yazdı. Həmin kitabının qohrəmanı 17 yaşlı oğlandır. Ruhuna tükünnün ruhu girmiş bir oğlan. Kitabda xeyirlə şərin mübarizəsi xeyrin qələbesi ilə yekunlaşır. Fantastik janrıda yazdığı kitabını “Alore Virus” tex-niklili ilə internet kitabxanasına yerləşdirib və artıq 1000 nəfər oxuyub. “Əsəri ilə özünü oxşarlığı var,” – deyə maraqlanırıq: “Elə mənim də ruhumu başqaşılı ələ almışdır. Artıq dəyişmişəm. Hətta bir il əvvəl, hələ həbsə düşmədən dəyişdim. İşə başlamışdım. Ailəmə işləyib kömək edirdim. İndiki ağlım olsa, o davam etməzdim. Ağlım başıma gələndə gec idi. Ancaq öz üzərimdə işlədim, özümüz inkişaf etdirdim, dəyişdirdim”.

Tərbiyə müəssisəsində öyrəndiyi, qəzandığı bir möşgülüyət də var: heykəltərəşliq. Kurslarda maraqla iştirak edən İ.R.-in burada da bir tülkü “qəhrəman”ı var: “Men tülküyə ferqli prizmadan yanaşram. Tülkü çox ağıllı heyvandır. Çixılmaz veziyətlərden çıxmağı, çıxış yolu tapmaqı bacarı. Harda qəçməq lazımdır, harda yox, bunu çox yaxşı bilir.

Bir sözə, onun çox möşgül olan məhbəti həyatı davam edir. Arada tərbiyə müəssisəsinin kompüterlərindən faydalanan. İnternete çıxışı olmasa da, bu sahədə bılık və bacarıqlarını qorumaqda ona kömək edəcəyini istisna etmir: “Kompüterdə oyun da oynayıram. Amma on çox heykəltərəşliq maraqlanıram. Heykəltərəşliq menim üçün həbsədəki qazancımdır. Çünkü bununla məhz həbsədə olduğum üçün maraqlandım, azadlıqda olsam maraqlanmazdım”.

Bir sözə, 3 kompüteri və 3000-dən çox kitabı olan kitabxana İ.R.-in ixtiyarındadır. Ona hər cür şərait yaradılır ki, təki İ.R.-bundan sonra cəza çökəcəyi iki ili dəyərləndirsin.

bilməyin ki, əziyyətə qatlaşmayıb. Öz əməyi ilə yaşamağa əsaqlıqından başlayıb. Kuryer olub. İş yerinin motosikleti ilə sifarişi ünvana çatdırıb: “Motosiklet özümən olsa, ona görə də eləvə pul verirdilər. Men də borc-xərc edib özümə motosiklet aldım. Şirkətin sifarişlərini öz motosikletimə aparır, buna görə dəha çox pul alırdım. Motosiklet almaq üçün götürdüyüm borcu da qaytarmışdım”.

Atası rehmetə gedib. Anası başqası ilə ailə qurub. Qardaş-bacısı atalı ilə normal ya-sasa da, Zahid tez-tez problemlər yaradıb, ailədə söz-söhətə səbəb olub: “Hər gün səhər 11-12-yə qədər yatırdım. Maşın düzəldirdim. Ancaq istəyirdim pulum çox olsun. Ona görə də başqa bir dostumla qərara geldik ki, basquin edib çoxlu pul götürük”.

Quldurluq iləsindən, anasından xəber-siz edib. Deyir ki, maşın düzəldərək aldığı əməkhaqqını anasına verib, soyguna qazan-dığımı özü götürür: “Soyguna götürdüyüm pulsundan anama versəydim, anlayacaqdı. Yanında işləyimmişən usta qohumum idı. Ona görə də soygunundan nə qazansam, özüm üçün xərcleyirdim. Restoranı gedir, əylənlərdik”.

Yolu tərbiyə müəssisəsinə düşənə qədər kitablarla heç maraqlanmayıb. Amma burada işləyən şəhərənəqədən Cingiz Aytmatovun artıq 11 kitabını tamamlayıb. Kitabxanaya gedib və o gün-

Güne sıqaretlə başlayan Zahidin gündəlik rejimi artıq dəyişib. Bütün məhkumlarla nor-mal münasibət qurub. Ancaq on çox rəis müəvini Elçin Orucova derdəşəyidir.

Tərbiyə müəssisəsindən rəis müəvini Elçin Orucovun sözlerinə görə, burada yeniyetmə-ləri cəmiyyətə qazandırmaq üçün əllərində goləni edirlər. Vətənpərvər, xalqına və millə-tinə bağlı insan kimi yetişdirməyə çalışırlar:

“Hər seher onlar himnımızı eşidir, oxuyur. Günə himnle başlayırıq. Tərbiyə müəssisə-sində tam orta təhsilli 2 məhkum var. Ancaq onları da məktəbə cəlb edirik. 14.30-da mək-



yaşına çatmayan 12 nəfər məktəbi bitirib. Onlardan 6 nəfər həmin imtahanlarda fərqlənib. Ümumiyyətlə, 2013-2018-ci illər ərzində keçirilən buraxılış imtahanlarında 19 şagird imtahan nəticələri ilə fərqlənib.

Kitab onların çıxış yoldur

Deyilənə görə, kitab burda on yaxşı ci-xış yollarından biridir. Bu müəssisəyə girənənənin kitab alır. Ədliliyyə Nazirliyinin Peni-tensiər Xidmətinin tərbiyə müəssisəsindən yaşı az olsa da, barəsində artıq cinayət işi açılan, işi məhkəmə instansiyalarında təsdiqinə tapan, axırdı illeri əlinən alınan 45 nəfər cəza çəkir. Bütün planları, hətta xəyalları, arzuları belə, cəzalərinin bitdiyi gündən başlayır. Hər planın əsasında azadlıq dayanır. “Burdan çıxandan sonra”! Bu cümləni çoxu işlədir. Amma elə həmin çoxluq da burdan çıxandan sonrakı günlərdə ne edəcəkləri ilə bağlı qərarsızdır. Dağı dağ üstüne qoyacaqlar?

Bir anın peşənləri hələ 2 il çəkəcək

2016-cı il oktyabrın 3-ü. Payız özünü göstərməye başlamışdı. Həmin il İ.R. IX sinifdə oxuyurdu. Bir qızı sevəcək, o qız ugurlunda davaya girəcək qədər böyüdüyüni düşünürdü. Ancaq sonrakı 2 il göstərdi ki, sən demə, hələ böyüyməibmiş. Bu həyatda öyrənən olduğu çox şey var. Cəza çəkdik 7 ayda anlayıb artıq.

İ.R.-nın heykəsi çox maraqlıdır. Belə potensiallı bir gəncin azadlığının məhdudlaşdırıldığına, gələcəyinin kölgələndirinə

Polis mayorunun quldur oğlu kitaba bağlanıb

B.C. isə 17 yaşındadır. Quldurluqda güñahkar bilinənək həbs olunub. B.C. bir nəfər dəstə ilə yanacaqdoldurma məntəqəsinə silahlı basqın edib. Kassani aça bilməyib, ancaq bir iççin cibindən pul götürə biliblər. Hərəketin məsuliyyətini sonradan anlayan B.C. cəzasını da layiqincə çəkir. Günahkar axtarıb, bütün məsuliyyəti cinayət ortaşına yüklemir: “4 ildir işləyirdim. Maşın düzəldirdim. Ancaq istəyirdim pulum çox olsun. Ona görə də başqa bir dostumla qərara geldik ki, basquin edib çoxlu pul götürük”.

Quldurluq iləsindən, anasından xəber-siz edib. Deyir ki, maşın düzəldərək aldığı əməkhaqqını anasına verib, soyguna qazan-dığımı özü götürür: “Soyguna götürdüyüm pulsundan anama versəydim, anlayacaqdı. Yanında işləyimmişən usta qohumum idı. Ona görə də soygunundan nə qazansam, özüm üçün xərcleyirdim. Restoranı gedir, əylənlərdik”.

Yolu tərbiyə müəssisəsinə düşənə qədər kitablarla heç maraqlanmayıb. Amma burada işləyən şəhərənəqədən Cingiz Aytmatovun artıq 11 kitabını tamamlayıb. Kitabxanaya gedib və o gün-

dən kitablara alıdu olub. Deyir ki, həm vaxt gədir, həm də beyni inkişaf edir.

Cinayətkar “karyerası” kimi, məktəb hə-yati də uğursuz başlayıb. Evləri yandığından sonadları vaxtında hazır olmayıb və onu məktəbə qoymayıblar. Hərfləri evdə öyrətməklə kifayətlənib. Atası vəfat edib, polis mayoru anasının himayəsində olub. Uşaqlarla iş üzrə inspektor kimi fəaliyyət göstərən ana B.C. üçün də əlinən goləni etməyə çalışıb. Sənədləri üzündən məktəbə gedə bilməyən oğluna yazib-oxunağı öyrətməsi üçün müllimlər razılaşdırıb. Evdə təhsil alan B.C. hərfləri çətinliklə öyrənib: “Tərbiyə müəssisəsinə gələndə kitabları hecalayaraq oxuyurdum. Artıq sürətimi kifayət qədər artırmışam”.

İndi tərbiyə müəssisəsində öyrəndiyi, qəzandığı bir möşgülüyət də var: heykəltərəşliq. Kurslarda maraqla iştirak edən İ.R.-in burada da bir tülkü “qəhrəman”ı var: “Men tülküyə ferqli prizmadan yanaşram. Tülkü çox ağıllı heyvandır. Çixılmaz veziyətlərden çıxmağı, çıxış yolu tapmaqı bacarı. Harda qəçməq lazımdır, harda yox, bunu çox yaxşı bilir.

Buna baxmayaraq, ona kitab oxumaq heykəl düzəltməkdən daha maraqlı golur. Deyəsən, kitab soygunundan da ömər keçib. Deyir dərhal soyğunluq etməyəcək. Quldur B.C.-ni kitabsevən B.C. əvəz edib.

Həbsə düşənlər kitab oxuyur, heykəl yaradır, maşın düzəldirlər

Zahidin (ad şərtidir) isə 16 yaşlı var. Oğurluqda günahkar bilinənək həbs edilib. 3 dəst mağaza yarib, sonra isə ələ keçib. Ancaq elə



təbimizdə dərsler başlayır. Bütün məhkumlar dərslər cəlb edilir”.

Rejimlə yeyib, rejimlə yaşayan məhkumlar üçün tez-tez maarifləndirici tədbirlər təşkil olunur. Bu məsələdə QHT-lər fealiyyət göstərirler. Spirit, tütün, narkomaniya və başqa zərərlər vərdişlərlə bağlı mütəmadi seminar, treninglər təşkil edilir.

E.Orucov tərbiyə müəssisəsindən çıxış ali məktəbə gedənlərin belə olduğunu vurgulayıb: “Azadlıqqa çıxdıqdan sonra hətta Bakı Dövlət Universitetinə qəbul olunan var. O.K. adlı bir nəfər isə burada heykəltərəşliq öyrənib və hazırlıqda azadlıqda heykəltərəşliq dərəcəsində deyib pul qazanır”.

18 nömrəli peşə məktəbinin avtomobil çilingəri ixtisası üzrə